



## Söz və yüksək nüfuz sahibi

### Tarixi qələbə Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə böyük töhfə verdi

İqtisadi və hərbi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da son illərdə güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan dövlət kimi Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə isə ölkəmizin beynəlxalq nüfuzunu, siyasi çəkisindən daha da artmasını şərtləndirib.

#### Bölgənin aparıcı dövləti

Bu gün Azərbaycan iqtisadi meyar və parametrlər üzrə kimdənə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatla-

rı baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik siyasəti müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtidir. Beynəlxalq Valyuta Fondunun "Global İqtisadi Mənzərə" hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağını proqnozlaşdırılması bunu deməyə əsas verir ki, Azərbaycanda iqtisadi artımın sürətləndirilməsi imkanları genişdir.

Məhz bu iqtisadi uğurların nəticəsidir ki, Azərbaycan son illərdə regionun lider dövləti olaraq global layihələrin təşəbbüskarı və iştirakçısı, eləcə də bölgənin fəal aktoru kimi çıxış edir. Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən sonra, həm də məhz öz gücünə qalib gəldiyi müharibənin nəticəsi olaraq bu mövqə daha da möhkəmləndirilmiş oldu.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan ye-

ni realiaqlar Azərbaycanın həm də beynəlxalq siyasəti, iqtisadi-ticarəti münasibətlərinin daha da şəxələnməsi üçün real zəmin yaratdı.

Ümumiyyətlə, Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə daim böyük önəm verir. Prezident İlham Əliyev tərəfindən milli mənafehlərin qorunmasına xidmət edən xarici siyasət kursunun məqsədyönlü şəkildə həyata keçirilməsi bu əlaqələrin düzgün qurulmasına imkan yaradır.

#### İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq aləmdə dəstək qazanır

Dünyanın bütün ölkələrinin təsni-fatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllin-

də müstəqil olmadığını görə bilərik. Elə ölkələr var ki, üçüncü bir ölkənin və yaxud güc mərkəzinin təsiri altındadır və onların verdikləri tapşırıqları yerinə yetirirlər. Azərbaycan isə müstəqil siyasəti olan ölkələrin sırasındadır, inkişaf etmiş dövlətlərin sırasına çatmağı özünün strateji vəzifəsi kimi müəyyən edib.

Hazırda Azərbaycan regionda əsas enerji təchizatçısıdır. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional neqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz Şərqi-Qərbi və Şimal-Cənub neqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir.

Ardı 3-cü səh.

### Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər

Aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.

Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin neqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətrafı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yük-

səksəviyyəli görüşünün yekunları nəzərə alınb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb.

Prezidentin Mətbuat Xidməti



### Yusif bin Əhməd əl-OSAYMIN: "Sizin müdrikiyiniz və təmkinliyi öz bəhrəsini verdi"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osayminə qəbul edib.

AZƏRTAC xəbər verir ki, Baş katibi salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Gəldiyinizə görə təşəkkür edirəm. Siz bizi müntəzəm olaraq ziyarət edirsiniz. Bu, bizim əməkdaşlığımızın və sizin ölkəmizə münasibətinizin çox yaxşı nümayişidir. Əvvəla, söhbətimizə başlamazdan əvvəl mən İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyiniz müstəsna töhfəyə görə sizi Azərbaycanın dövlət ordeni - "Dostluq" ordeni ilə mükafatlandırmaq istəyirəm.

Azərbaycan Prezidenti İlham Əliyev "Dostluq" ordenini Yusif bin Əhməd əl-Osayminə təqdim etdi.

Prezident İlham ƏLİYEV: Həmçinin fürsətdən istifadə edərək Azərbaycan və Ermənistan arasında münasibətin həll olunması ilə bağlı Azərbaycan davamlı dəstəyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm.

Bildiyiniz kimi, münasibətimiz bəzən birtərəfli qaydada həll olunub. 44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam



edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu. İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki fədalərlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi er-

zində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdümlən siyasət idi. Mən bilirdim ki, səfirlər, Dağlıq Qarabağ münasibətinin həlli üzrə kontakt qrupu üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarız.

Ardı 2-ci səh.

### İƏT Ermənistan-Azərbaycan münasibəti zamanı ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib

İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münasibəti zamanı ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib. Təşkilatın bu məsələ ilə bağlı mövqeyi bütün platformalarda səsləndirilib. Bu mövqə 44 günlük Vətən müharibəsi dövründə də dəyişmədi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osayminlə aprelin 8-də keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycandakı səfirlik vəziyyətlə yerində tanış olublar, işğaldan azad edilən bölgələrə səfər ediblər. Onlar Ermənistanın dinc xalqımıza qarşı hərbi təcavüzü ilə yaxından tanış olublar.

"Üçtərəfli Bəyanatın imzalanmasından sonra yaranmış vəziyyət sayəsində yeni təhlükəsizlik formatı və inkişafın əsasını təşkil edən şərait formalaşdı. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və işğaldan azad edilən ərazilərin yenidən qurulması istiqamətində işlər görülür. Təəssüf ki, qarşı tərəfdən bir sıra qeyri-konstruktiv addımların şahidi oluruq.

Ardı 3-cü səh.

### Qarabağda ilk zəfər Ramazanı keçiriləcək

Tarixi-dini abidələr erməni vəhşiliyinin qurbanı olub

Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Ermənistanın həyata keçirdiyi vandalizm aktları tarixi-dini abidələrimizdən də yan keçməyib. Elə bunun nəticəsidir ki, belə abidələrə münasibətdə erməni vəhşiliyi azad edilmiş ərazilərin hər yerində özünü qabarıq surətdə büruzə verir. Ermənilər faktiki olaraq işğal dövründə Azərbaycanın məxsus yüzlərlə tarixi-dini abidələri məhv ediblər.

Bununla onlar həmin yerlərdə Azərbaycan xalqının mədəni, dini irsini izlərinə itirməyə çalışıblar. Qeyd edilən məqam ölkədəki dini kimliyinə rəhbərlik edən Ağdam şəhəri fonunda bir daha özünü büruzə verdi.

#### "Qələbəmiz islam dünyası üçün də böyük qalibiyyətdir"

Azərbaycan xalqına qarşı həyata keçirilmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs



ocaqlar və məbədlərdir. Maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biri olub. Müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bu məsələ ilə bağlı artıq dünyanın daha konkret mövqə sərgiləməli olduğunu Ağdam səfərində bir daha diqqət mərkəzinə gətirdi.

Ardı 4-cü səh.

### Ekoloji siyasətin Azərbaycan modeli

#### Planeti «yaşıl enerji» xilas edə bilər

Dünya alimlərini, dövlət və hökumət başçılarını son dövrlərdə planetdə baş verən və gələcəkdə də gözlənilən problemlərlə yanaşı, ekoloji məsələlər də narahat edir.

Əksər təhlükələrin, o cümlədən bəşəriyyəti məhv edə biləcək nüvə müharibələrinin, kosmik fəlakətlərin - Yer kürəsinin kometalar, meteoritlərlə toqquşması, Ozon qatının dağılması, havada karbon qazının çoxalması hesabına planetin temperaturunun artması ("pamir effekti"), su qıtlığı, orzaq çatışmazlığı və digər təbii hadisələrin qarşısını almağa çalışsada da, ekoloji problemlərin dünya miqyasında baş vermə təhlükəsi getdikcə artır. Bütün bunları əvvəlcədən görən Ulu Öndər Heydər Əliyev hələ neçə illər öncə demişdir: "...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələrin bəşəriyyətin gələcəyi namını qorumaq üzərində düşən başlıca vəzifələrdəndir..."

Bir siqaret kütüyü 500 kubmetr suyu, bir kiçik batareyaya 20 kvadratmetr torpağı zəhərləyir. Əgər polietilen torbalardan istifadənin qarşısı alınmazsa, dünyanı antropogen - özümüzün yaratdığı təbii fəlakət gözləyir. Polimer tullantılar yanır, çürümür, torpağı qarışdırır, ətrafı zəhərləyir və s. Deməli, ətraf mühit, ekologiya antropogen olaraq əhali tərəfindən pozulur.

Ardı 5-ci səh.



## Yusif bin Əhməd əl-OSAYMIN: “Sizin müdrikliliyiniz və təmkinliliyiniz öz bəhrəsini verdi”



Əvvəli 1-ci səh.

İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnamasına, özünümüdfə hüququmıza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpə etdik. Təvəzükar bizim torpaqlarımızdan qovuldu və indi bərpə vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Mühərribə bitənə sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan önlər olub. Eriməstan bizə minaların xərəsinə verməyib. Bu, daha bir mühərribə cinayətdir. Çünki bunu etmək onların borcudur. Lakin mühərribənin artıq aylardır bitməsinə baxmayaraq, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər. Lakin biz lazım olan hər şeyi edəcəyik. Minatərləmə prosesini gedir. Biz artıq yenidən-qurma işlərini planlaşdırırıq.

Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və əlbəttə ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onları bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik. Sözsüz ki, mən sizə gələcəkdə, biz yenidənqurma prosesinə başlayandan sonra da görməyə şad olarıdım.

**Baş katib Yusif bin Əhməd əl-OSAYMIN:** Cənab Prezident, əvvəlcə, mənə və Təmas Qrupuna daxil olan ölkələrdən nümayəndə heyətinin dəvət etdiyini, hadisələrin necə cərəyan etdiyini görmək imkanının yaradılması üçün Sizə təşəkkür etmək istəyirəm. Mən Sizinlə olan şəxsi münasibətimizə böyük dəyər verirəm, bu, hər zaman belə olub və belə də davam edəcək.

Cənab Prezident, Sizi təbrik etmək istəyirəm, çünki hər dəfə Bakıya səfərə gələndə, hər tərəfdə yenilik və inkişafın şahidi oluram, şəhər

sonuncu dəfə gördüyümdən daha fərqli olur. Əminəm ki, bütün bu inkişafın, tərəqqinin və gərgin işin arxasında Siz dayanmışsınız və bu, hər bir azərbaycanlının istəyidir.

Cənab Prezident, bu böyük Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinli davrandınız, bunun başqa bir ölkədə ola bilməyəcəyini inanırıq. Sizin məsələmiz haqq işi idi - torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi. Burada söhbət ölkənizin ərazisinin 20 faizindən, Azərbaycanın böyük bir hissəsindən gedir. Allaha şükürlər olsun ki, Sizin müdrikliliyiniz və təmkinliliyiniz öz bəhrəsini verdi və məsələ müsbət həll olundu.

## Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası təsdiqlənib

Baş nazir Əli Əsədov “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzərin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarını aşkarla xarakterli və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.

## Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralla görüşüb

Aprelin 8-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın diplomatik fəaliyyətini başa çatdırın Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyi ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər dərin tarixi köklərə və qardaşlıq ənənələrinə söykənir.

Sahibə Qafarova Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək zirvədə olduğunu söyləyib. Qeyd edilib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Sədr Azərbaycanla Türkiyənin təşəbbüskən və iş-tirəkçisi olduğu layihələrin əhəmiyyətindən danışıq bu layihələrin iki qardaş ölkənin inkişafına mühüm töhfələr verdiyini, regionda sabitlik və əməkdaşlığın genişlənməsinə vacib rol oynadığını deyib.

Sədr ölkələrimizin parlamentləri arasında əməkdaşlığın yüksək sə-



viyyədə olduğunu, hər iki ölkənin parlamentində genişləndirilmiş dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, deputatlarımızın müxtəlif nüfuzlu beynəlxalq platformalarda görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyəli münasibətlərin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərinin üzərinə böyük məsuliyyətin düşdüyünü bildiren Milli Məclisin sədri səfir Erkan Özoralla ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini

qeyd edib. O, Erkan Özorallaın növbəti vəzifəsinin öhdəsindən də yüksək peşəkariyyətlə gələcəyindən əminliyini ifadə edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səmimi qəbulu görə minnətdarlığını bildiren Erkan Özoralla Azərbaycanın çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

## Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Hesablama Palatasının hesabatı dinlənilib

Aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 4 məsələyə baxılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə gündəlikdəki qanun layihələri müzakirəyə çıxarıldı.

Bildirilib ki, Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalər məsələlərində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhəlinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin, “Şəxərlə diaqnoz və müalicəsinə xüsusi təyinatlı qulluqçuların statusu haqqında”, “Qanun, qanunvericilik haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əzəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunopreventivlik haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsil (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhəlinin ekoloji təhsil və maarifləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətə keçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətə keçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi texniki xarakterli düzəlişləri nəzərdə tutur.

Komitə üzvləri bu sənədlərin üçünü də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”a baxılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə ilk dəfədir Hesablama Palatasının hesabatı parlamentdə yalnız bir komitə qarşısında deyil, geniş tərkibdə müzakirəyə çıxarıldı. Müzakirələrin əhatəliliyini artırmaq və keyfiyyətini daha da yüksəltmək, həmçinin ictimaiyyəti təmin etmək məqsədilə 6 komitə sədri və onların müxalifətdən olan müavinləri, ictimai təşkilatların nümayəndələri bugünkü iclasa dəvət olunublar.

Tahir Mirkişili qeyd edib ki, dövlətin iqtisadi gücünün artmasında və böyüməsində dövlət maliyyə nəzərə alınmadan sərəməliyi, maliyyə nəzərə alınmadan, dövlət xərclərində səmərəlilik və qənaətliliyin təmin olunması çox mühüm rol oynayır. Bu, eyni zamanda, dövlətimizin başçısı tərəfindən Azərbaycanca aparılan sürətli iqtisadi islahatların mühüm hədəflərindən biridir. Ötən müddət ərzində dövlət və hökumət tərəfindən bu hədəflərə nail olmaq üçün xeyli iş görüldü, Milli Məclis tərəfindən qanunvericilik aktları təkmilləşdirilib. Komitə sədri bildirdi ki, Hesablama Palatasının fəaliyyətinin nəticələrinin deputatlarla və ictimaiyyətə təqdim edilməsi növbəti addımların daha səmərəli olmasına və daha düzgün qərarların qəbul edilməsinə müstəsna rol oynayır.

İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

Palata sədri 2020-ci ilin Ali Baş Komandanın tam dəqiqliklə işlədiyi strategiyasının müdafiə Ordumuz tərəfindən reallaşdırıldığını Zəfər ili olduğunu vurğulayıb.

Vüqar Gülməmmədov hesabatında deputatların diqqətinə çatdırılıb. Bildirilib ki, subsidiyalara mərciət edən istehsalçıların sadəcə döndərdə bəzi torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7 faizi dövlət təsəvvüründən kənarda qalıb. Mühəssisatçıların aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, sırtlanmış kadrların isə özəl sektora axını mübahidə olunub.

Məlumat verilib ki, 2018-ci ildə qəbul edilmiş yeni qanun müəyyən etdiyi addım formaları hesabat ilində tətbiq olunub, 2020-ci ildə 4 maliyyə, 1 sərəməlilik (performans) və 29 uyğunluq auditə həyata keçirilib, İnformasiya Texnologiyaları auditinin elementləri əvvəlki illərlə müqayisədə nisbətən geniş tətbiq edilib.

İl ərzində aparılan auditlərlə müəyyən olub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat təşkil edir. Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılıqlarının doğru verilməməsi hallarına aid edilən məbləğ isə ümumilikdə 335,4 milyon manat həcmindədir. 2020-ci ildə başa çatdırılmış 34 addım üzrə nəticələrə əsasən 452 həddə nöqsan müəyyən edilib. Hesabat ilində ümumilikdə 130,3 milyon manat qeyd edilmiş nöqsan təsniatı üzrə hüquqi aktların pozulması ilə icra olunub.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, 2020-ci ildə açıqlanan Açıq Büdcə İndeksi beynəlxalq reytinglə

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

## Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib

Aprelin 8-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyi ki, komitənin sədri Əhliman Əmiraslanov gündəlikdə 6 qanun layihəsinin daxil edildiyini bildirdi. Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasında icbari tibbi sığortanın təbii təminatı təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Prezidentin 2018-ci il 20 dekabr tarixli Fərmanından irəli gələn məsələlərə əlaqədardır.

Qanun layihələri barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirdi ki, ümumilikdə 50 qanuna dəyişiklik edilməsini öhdəyə götürür.

Sözügedən fərmana uyğun olaraq TƏBİB-in səlahiyyətlərini həyata keçirməsini təmin etmək üçün müvafiq qanun layihələrinin qəbulu təklif olunur. Ümumilikdə 131 maddə üzrə nəzərdə tutulan dəyişikliklərin böyük əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə müvafiq publik hüquqi şəxsin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, səhiyyə və tibb müəssisələrinə münasibətdə səlahiyyət bölgüsünün həddələrinin dəyişdirilməsini ehtiva edir. Yeni, ismin müvafiq hallarında terminoloji baxımdan “orqan” və ya “Səhiyyə orqanları” sözləri “müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilir, eləcə də bütün layihə boyu “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilir.

İclasda çıxış edən komitə üzvləri Soltan Məmmədov, Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Mələhat İbrahimqızı, Kamiliyyə Əliyeva və Kəmaləddin Qafarov gündəlikdəki qanun layihələri barədə fikirlərini bildirdilər.

Sonda komitə üzvləri Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət,

Vergi, Cinayət-Prosessual və İnzibati Xətalər məsələlərində dəyişiklik edilməsi haqqında qanun layihəsinin, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhəlinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əzəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunopreventivlik haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsil (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhəlinin ekoloji təhsil və maarifləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətə keçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsi texniki xarakterli düzəlişləri nəzərdə tutur.

Komitə üzvləri bu sənədlərin üçünü də Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”a baxılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə ilk dəfədir Hesablama Palatasının hesabatı parlamentdə yalnız bir komitə qarşısında deyil, geniş tərkibdə müzakirəyə çıxarıldı. Müzakirələrin əhatəliliyini artırmaq və keyfiyyətini daha da yüksəltmək, həmçinin ictimaiyyəti təmin etmək məqsədilə 6 komitə sədri və onların müxalifətdən olan müavinləri, ictimai təşkilatların nümayəndələri bugünkü iclasa dəvət olunublar.

Tahir Mirkişili qeyd edib ki, dövlətin iqtisadi gücünün artmasında və böyüməsində dövlət maliyyə nəzərə alınmadan sərəməliyi, maliyyə nəzərə alınmadan, dövlət xərclərində səmərəlilik və qənaətliliyin təmin olunması çox mühüm rol oynayır. Bu, eyni zamanda, dövlətimizin başçısı tərəfindən Azərbaycanca aparılan sürətli iqtisadi islahatların mühüm hədəflərindən biridir. Ötən müddət ərzində dövlət və hökumət tərəfindən bu hədəflərə nail olmaq üçün xeyli iş görüldü, Milli Məclis tərəfindən qanunvericilik aktları təkmilləşdirilib. Komitə sədri bildirdi ki, Hesablama Palatasının fəaliyyətinin nəticələrinin deputatlarla və ictimaiyyətə təqdim edilməsi növbəti addımların daha səmərəli olmasına və daha düzgün qərarların qəbul edilməsinə müstəsna rol oynayır.

İclasda “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat”ı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

Palata sədri bildirdi ki, ödənilməz nəzərdə tutulmuş da

## Professor Eldar Quliyev qida təhlükəsizliyindən bəhs edən növbəti monoqrafiyasının təqdimatı olub

Aprelin 8-də Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri professor Eldar Quliyev müəllifi olduğu “Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, xüsusi karentin rejiminin qaydalarına riayət olunmaqla keçirilən təqdimatda Azərbaycan elminin tanınmış nümayəndələri, deputatlar, sektorlar və ziyalılar iştirak ediblər.

Əvvəlcə tədbirin moderatoru, monoqrafiyanın elmi redaktoru, Əməkdar elm xadimi, professor Bəyül Atayev elmi əsər barədə ətraflı məlumat verib. Bildirilib ki, monoqrafiyada global çağırışlar şəraitində qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri üzrə elmi yanaşmalar, baxışlar, mülahizələr, polemika



xarakterli tədqiqat materialları verilib. Həmçinin qida təhlükəsizliyinin gücləndirilməsində “istehsal-istehlak” zənciri həllərinə səmərəlilik problemləri, insan həyatı və sağlamlığı

üçün təhlükə törətməyən mühüm qida məhsullarının istehsalının genişləndirilməsi və ehtiyatlarının yığılması məsələləri araşdırılıb. Kitabda global qida bazarlarının inkişaf səviyyəsi

qiymətləndirilib, dünya əhalisinin ekoloji təmiz qida ilə təminatı zərurəti və bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələri təhlil olunub. Eyni zamanda, Azərbaycan qida təhlükəsizliyinin gücləndirilməsi problemləri üzrə dövlət siyasətinin əsas elementlərinə, 2050-ci ilədək dövr üçün mühüm qida məhsulları istehsalının proqnozlaşdırılmasına və qida təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərinə xüsusi diqqət verilib.

Sonra deputatlardan akademik Ziyad Səmədzadə, professor Eldar İbrahimov, AMEA-nın müxbir üzvləri Əli Nuriyev, Akif Musayev, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və digər alimlər çıxış edərək, təqdim olunan elmi əsərin əhəmiyyətindən danışdılar.



# İƏT Ermənistan-Azərbaycan münaqişəsi zamanı ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib



Əvvəli 1-ci səh.

Ötuz il ərzində Ermənistan işğal etdiyi əraziləri minalayaraq istifadəsiz hala gətirib və bu ərazilərin xəritəsini Azərbaycanca vermək istəmir. Bütün aidiyyəti qurumlara bu barədə sənədlər, hesabatlar təqdim edilib. Son günlər ərzində vətəndaş cəmiyyətinin üzvləri tərəfindən də bununla bağlı pətişiya ha-

zırlanır. Bu baxımdan, dost dövlətləri Azərbaycana dəstəkləməyə çağırırıq", - deyə Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin qeyri-adekvat açıqlamaları qarşı tərəfin reallığı düzgün qiymətləndirməməsindən irəli gəlir. Qəzər Azərbaycanca qarşı hər hansı təhdid olarsa, ona hüquq çərçivəsində lazımi cavab verəcək.

İslam Gənclər Forumunun yaradılmasının bilavasitə Azərbaycanın təşəbbüsü ilə reallaşdığını qeyd edən C. Bayramov bildirib: "Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, islam ölkələrindən olan tələbələr üçün xüsusi təqaüd proqramı hazırlanıb. İƏT-Azərbaycan münasibətləri uğurla inkişaf edəcəyinə inanırıq".


# "Yüksəliş" müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib

Aprelin 8-də "Yüksəliş" müsabiqəsinin işçi qrupu tərəfindən növbəti vebinar keçirilib. Vebinarla təhsil naziri Emin Əmrullayev "XXI əsrin tələbi: təhsil və əmək bazarı" mövzusunda təqdimatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, vebinarın moderatoru "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev olub.

Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilən "Yüksəliş" müsabiqəsinin ölkəmizdə peşəkar kadr potensialının aşkar çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir bildirib ki, müsabiqədən gözləntilər böyükdür, çünki peşəkar kadr məsələsi hər bir ölkə üçün prioritet istiqamətdir.

Nazir əmək bazarında gələcək inkişaf imkanlarının nəzərə alınmasının vacibli-



yini qeyd edib. Gələcəkdə kadr potensialı baxımından daha dəqiq araşdırmalar, seçimlər aparılacağına nəzər çatdırılan təhsil naziri burada əsas meyarın əhəmiyyətli olacağını deyib. Emin Əmrullayev vurğulayıb ki, Azərbaycanın əmək bazarı üçün vacib məsələlərdən biri iş sahəsində boşluqları düzgün müəyyən etmək və ona uyğun davranmaqdır. Nazir kadr hazırlığının da bu strategiya üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı müzakirə formatında aparılan vebinarla təhsil naziri iştirakçıların suallarını cavablandırıb. Emin Əmrullayev müsabiqədə yarımfinala keçən iştirakçılara tövsiyələrini qeyd edib və uğurlar arzulayıb.

Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edənlər namizədlər üçün nəzərdə tutulub və qapalı şərətdə keçirilib.

"Yüksəliş" müsabiqəsinin işçi qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir. Hazırda müsabiqənin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.

# Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Aprelin 8-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda iclası keçirilib.

Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova gündəlikdəki birinci məsələ - Azərbaycan Respublikasının Məşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalər məəcəllələrində dəyişiklik edilməsi barədə Qanun layihəsi barədə məlumat verib.

Komitə sədri qanun layihəsinin 3-cü maddəsində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dair irəli sürülən dəyişikliklərə baxılacağını bildirdi. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51 və 115-ci maddələrində nəzərdə tutulan dəyişikliklər uşaq hüquqlarının həyata keçirilməsində nəzərdə tutulan dəyişikliklərinə nəzər edəcək icra hakimiyyəti orqanının da iştirakı ilə həyata keçirilməsinə xidmət edib.



Vurğulanıb ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin fəaliyyətini təmin edilməsi baxımından layihədə "müvafiq icra hakimiyyəti orqanı" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilməsi təklif olunub. Eyni dəyişiklərin məəcəllənin 166-cı maddəsində doğumun qeydə alınması qaydasında da təbii edildiyi bildirilib.

Komitə qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edib. Sonra komitə sədri gündəliyin ikinci məsələsi - "Şə-kerli diabet xəstəliyinə tutul-

mus şəxslərə dövlət qayğısı haqqında", "Qanun, qan komponentlərinin donorluğu və qan xidməti haqqında", "Yekunlaşdırılacaq qan qatmanlarının baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Azərbaycan Qizli Aypara Cəmiyyəti haqqında", "Arıçılıq haqqında", "Pentensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Təhsil haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Təqaüdlər dövlət ehtiyacları üçün alınması haqqında", "İnsanın immunitetini artırmaq üçün virusun törətdiyi xəstəliklə mübarizə haqqında" və "Məişət

# Söz və yüksək nüfuz sahibi

Əvvəli 1-ci səh.

Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mü-terəqli islahatların həyata keçirilməsi yolunda qətiyyətli addımlar atan Prezident İlham Əliyevin yürütdüyü uğurlu si-nyaset beynəlxalq aləmdə dəstək və rəğ-ət qazanır. Elə, təkcə dünyanı çənginə alan global pandemiya ilə mübarizə istiqamətində Prezidentin gördüyü tədbir-lərə və irəli sürdüyü təkliflərə nəzər ye-tirsek, bunu aydın şəkildə görürük.

Pandemiya ilə mübarizə prosesində dünya dövlətlərinə çağırış edən İlham Əliyev çıxışlarında, nitqlərində vurğula-yır ki, pandemiya çıxışı yolu yalnız global həmrəylikdən, dünya dövlətləri-nin ümumi səylərini birləşdirməsindən asılıdır. Yeni pandemiya qarşı müba-rizədə ölkələrin birgə fəaliyyəti, çöxtə-

rici siyasət kursuna malik müstəqil dövlətdir. İlham Əliyevin xarici siyasət tə-şəbbüsləri regional və global reallıqları zərğər dəqiqliyi ilə nəzərə alır. Bu fikrin doğruluğunu ikinci Qarabağ müharibə-sinin nəticələri də təsdiq edir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu nailiyyətləri öz uğurlu siyasəti, öz səyi hesabına əldə edib, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb. Bu gün iş qalıb dövlət kimi Azərbaycanın qarşısında çox böyük imkanlar açılıb. İstər iqtisadi, istərsə də siyasi proseslər Azərbaycanın xeyrinə işləyir. Azərbaycan postmüharibə dövrünə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub.

Bir sözlə, İlham Əliyevin həyata ke-çirdiyi xarici siyasətin taktiki və strateji özəllikləri Azərbaycanca böyük uğurlar qazanandır. Bütün bunlar iş göstərir ki, Azərbaycan regionda ən mükəmməl xa-

rici siyasət kursuna malik müstəqil dövlətdir. İlham Əliyevin xarici siyasət tə-şəbbüsləri regional və global reallıqları zərğər dəqiqliyi ilə nəzərə alır. Bu fikrin doğruluğunu ikinci Qarabağ müharibə-sinin nəticələri də təsdiq edir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu nailiyyətləri öz uğurlu siyasəti, öz səyi hesabına əldə edib, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb. Bu gün iş qalıb dövlət kimi Azərbaycanın qarşısında çox böyük imkanlar açılıb. İstər iqtisadi, istərsə də siyasi proseslər Azərbaycanın xeyrinə işləyir. Azərbaycan postmüharibə dövrünə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

# "Yevlax KOB evi" sahibkarların istifadəsinə verilib

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətə uyğun olaraq, özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə sistemli islahatlar aparılır, ardıcıl tədbirlər həyata keçirilir, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dövlət dəstəyi gücləndirilir. Bu işlərin davamı olaraq, aprelin 8-də Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb.



O. Məmmədov məlumat verib ki, agentlik tərəfindən ölkənin şəhər və rayonlarında KOB evlərinin yaradılması həyata keçirilib. "Yevlax KOB evi" artıq biznesin istifadəsinə verilən sayca 2-ci KOB evidir. KOB evləri sahibkarların dövlət xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışın təmin olunması baxımından effektiv mexanizmdir. KOB evlərinin başlıca üstünlüyü burada sahibkarlara dövlət və zəruri biznes xidmətlərinin vahid məkanda göstərilməsidir. Bu, sahibkarların vaxta və xərclərə qənaət etməsinə, onların də-rixtəyi ilə tanış olublar.

sələrlərinə fokuslanmasına imkan verir. "Yevlax KOB evi"ndə sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, manşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət qurumları tərəfindən xidmətlər göstəriləcək. Burada, həmçinin özəl qurumlar bank, sığorta, lizin, təcürmə, layihələndirmə kimi zəruri biznes xidmətlərini təqdim edəcəklər. Ümumilikdə "Yevlax KOB evi"ndə sahibkarlara 16 dövlət və özəl qurum tərəfindən 200-dən çox xidmət göstəriləcək. KOB ev-

lərinin fəaliyyəti ilə bağlı artıq müsbət təcrübə də var. Belə ki, 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində fəaliyyətə başlamış ilk KOB evində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 98 faiz təşkil edir. 2020-ci ildə "Xaçmaz KOB evi" vasitəsilə sahibkarlıq subyektlərinə 21 minədək xidmət göstərilib. "Yevlax KOB evi"ndə yaradılmış KOB İnkişafı Mərkəzində (KOBİM) isə mikro, kiçik və orta sahibkarlıq subyektləri, startaplar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün təlimlər təşkil olunur.

Qeyd edək ki, Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərində olmaqla, indiyədək 5 KOBİM sahibkarların istifadəsinə verilib. Ötən il 1200-dək KOB subyekti, startap və biznesə başlamaq istəyənlər potensial sahibkarlar KOBİM-lərin təlimlərindən, məsləhət və digər xidmətlərdən yararlanıblar. Yevlax KOB İnkişaf Mərkəzində də digər KOBİM-lər kimi, KOB subyektlərinə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlimlər keçirilir, məsləhət və digər xidmətlər göstərilir.

# YAP Gənclər Birliyi "Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi" mövzusunda təqdimat keçirib

Aprelin 8-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi" mövzusunda Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədovla görüşü keçirilib.



Partiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanca dövlət gənclər siyasətinin uğurlarından danışdı, gənclərin beynəlxalq təmsilçiliyindən bəhs etdi. B.İslamov mövzunun aktuallığını qeyd edərək, Ramin Məmmədovun fəaliyyəti haqqında da görüş iştirakçılarına məlumat verib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Onun sözlərinə görə, YAP Gənclər Birliyi də öndər dövlətdə inkişaf edərək sıralarını genişləndirib.

müstəqil dövlətimizi beynəlxalq müstəvidə uğurla təmsil edir. "Bilirsiniz ki, öndər dövr ərzində xarici siyasətimizin əsasını Dağlıq Qarabağ probleminin həlli təşkil edirdi. Ermənistan qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermirdi. 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olundu. Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl cəhdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Tebii ki, bu məsələdə dövləti-

mizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsiplə müvafiq olaraq dünyə ictimaiyyətinin diqqətinə çatdırma məqsədini həyata keçirən yolda YAP Gənclər Birliyi yə uğurlar arzulayıb.

Deputat söyləyib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsinə çatıb. Prezident İlham Əliyev fəaliyyətində gəncliyin inkişafı-

na xüsusi diqqət yetirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətimizi beynəlxalq müstəvidə də layiqli təmsil edirlər.

R. Məmmədov, həmçinin YAP Gənclər Birliyinin öndər dövr ərzində beynəlxalq əlaqələrindən danışdı, bu əlaqələrlə bağlı məlumatları slaydlarla təqdim etdi. Bildirilib ki, YAP Gənclər Birliyi İCAPP Gənclər Qolunun təsis olunmasında fəal iştirak edib və hazırda YAP-in nümayəndəsi təşkilatın həmsədrilərindən biridir. Eləcə də, YAP Gənclər Birliyi Avropanın nüfuzlu DEMYC gənclər təşkilatının tamhüquqlu üzvüdür. Bundan əlavə, YAP Gənclər Birliyi bir sıra beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə fəal əməkdaşlıq edib. O, fəal beynəlxalq əlaqələrin Azərbaycanın dünyada tanınmasını işində vacib rolunu vurğulayıb.

Milli Məclisin deputatı əmin olduğunu bildirdi ki, YAP Gənclər Birliyinin yeni heyəti ölkəmizi və partiyamızı beynəlxalq müstəvidə uğurla təmsil edəcək. O, bu yolda YAP Gənclər Birliyinə uğurlar arzulayıb.

Daha sonra Ramin Məmmədov YAP Gənclər Birliyinin üzvlərinin suallarını cavablandıraraq, görüş diskussiyasına şəraitində davam edib.

# Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.



Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.



Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbul etmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-dək davam edəcək.

Azərbaycan Ordusunun 2021-ci il üçün hazırlıq planına uyğun olaraq tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir. Tank heyətləri nəzəri bilikləri mənimsədikdən və təhlükəsizlik qaydalarını öyrəndikdən sonra taktiki, atəş hazırlığı və döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.

# Azərbaycanda koronavirusa 2717 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1341 nəfər müalicə olunaraq sağalıb, 2717 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 279 min 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 245 min 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib. Aktiv xəstə sayı 29480 nəfərdir.

| Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət |                   |
|---|-------------------|
| Ümumi   | Bu gün 08.04.2021 |
| Ümumi yoluxmaların sayı   | 279181            |
| Ümumi sağalmaların sayı   | 245881            |
| Aktiv xəstə sayı  | 29489             |
| Ümumi test sayı   | 2977593           |
| Ümumi ölümlərin sayı  | 3811              |
| Yeni yoluxmaların sayı  | 2717              |
| Yeni sağalmaların sayı  | 1341              |
| Reaktiv test sayı   | 14581             |
| Reaktiv ölümlərin sayı  | 31                |

Ötən müddət ərzində 2 milyon 977 min 593 test aparılıb. Dünənki test sayı isə 14581-dir.







# Kütləvi informasiya vasitələrinin nümayəndələri Zəngilan rayonuna səfər ediblər

Aprelin 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Zəngilan rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağacları özləyib.

Sonra Zəngilan rayonunun Vənədi kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağacları özləyib.

Sonra Zəngilan rayonunun Vənədi kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağacları özləyib.

Sonra Zəngilan rayonunun Vənədi kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağacları özləyib.

Sonra Zəngilan rayonunun Vənədi kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağacları özləyib.

Sonra Zəngilan rayonunun Vənədi kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağacları özləyib.

Sonra Zəngilan rayonunun Vənədi kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağacları özləyib.

Sonra Zəngilan rayonunun Vənədi kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağacları özləyib.

Sonra Zəngilan rayonunun Vənədi kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib və ərazidə ağacları özləyib.

Sonra Zəngilan rayonunun Vənədi kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, xüsusi mühafizə olunan təbii ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilmək olub.



...olan fərel baliqlarının kütləvi surətdə məhv olması mübahisə edilən. Hazırda bu çayın çirklənməsi davam edir. Qacaran mis moliyadan, Qafan filiz saflaşdırma və emal müəssisələrinin istehsal gücünün artırılması, yeni yataqların istifadəyə verilməsi nəticəsində çayın çirklənməsi daha da çoxalıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarıb ki, bu da çayın biorekurslarına, o cümlədən ekosistemində ciddi təsir edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Muxtəlifliyin Qorunması Xidmətinin reisi müavini Arzu Səmədova bildirib ki, Zəngilan rayonu ərazisində iki xüsusi mühafizə olunan təbii ərazisi yerləşir. Onlardan biri Bəsitçay Dövlət Təbii Qoruğu, digər isə Arazboyun Dövlət Təbii Qoruğudur. Bəsitçay Dövlət Təbii Qoruğu unikal landşaftı, ekosistemini görə qorunur. Bura Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşən nadir Şərq çinarlarının yayıldığı ən böyük arealdır. Təbii ki, bu, işğaldan öncə belə idi: "Qoruq 1974-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qoruğun yaradılmasında əsas məqsəd də məhz "Xan çinar"larının, yeni Şərq çinarlarının qorunmasıdır ibarət idi. Qoruq işğaldan öncə 107 hektar ərazini əhatə edirdi. Bu ərazinin 100 hektara qədər Şərq çinarları, qalan ərazi qarışıq meşəlik idi. İlkin monitorinqlərə əsasən, qoruğun əksər hissəsi məhv edilmişdir. Buradakı ağacların orta yaşı 150-dən 200-ə qədər idi. Hətta burada yaşı 1200-1500 ilə qədər olan Şərq çinarları da mövcud idi. Otuz il müddətində erməni vandallığı nəticəsində buradakı qədim Şərq çinarları kəsilib, yandırılıb, məhv edilib.

Arazboyun Dövlət Təbii Qoruğu unikal Tuğay meşələrinin qorunması məqsədilə yaradılıb. Onun yaradılması Zəngilanın işğaldan bəri neçə ay əvvəlcə təsadüf edib. Demək olar ki, hazırda unikal Tuğay meşələrindən əsər-ələmət yoxdur. 2200 hektar ərazini əhatə etməsinə baxmayaraq, hazırda 1500 hektarədək meşəlik sahə, demək olar ki, məhv edilib. Çünki işğal müddətində Araz çayının mecrası dəyişdirilib və Tuğay meşələri suyun altında qalaraq məhv olub.

Hadisə yerində olan avtomobildəki digər şəxslərin Bakı şəhər sakini 1986-cı il təvəllüdü Mahmudov Həsən Fərəset oğlu və Sabirabad rayon sakini 1982-ci il təvəllüdü Abbasova Sevdə Eyvaz qızı olmaları müəyyənləşdirilib, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

loji Kaşfiyyət Xidmətinin geologiya şöbəsinin reisi Şahin Ataşovun sözlərinə görə, işğaldan azad olunmuş Qarabağ bölgəsi və ətraf rayonlarda 167 faydalı qazıntı yatağı qeydiyyata alınıb. Bunlardan 11-i Zəngilan rayonu ərazisindədir: "Bura Oxçuçay mərmərleşmiş üzlük daş yatağının Alabaşlı sahəsidir. Oxçuçay mərmərleşmiş üzlük daşının ümumi ehtiyatı 6 milyon 618 min kubmetr təşkil edir. Buradakı ehtiyat ümumi ehtiyatın bir hissəsini təşkil edir və hesablanaraq sahə balansına qeydiyyata alınıb. Lakin yataqda ne qədər istismar işlərinin aparıldığı hələ ki müəyyənləşdirilməyib. İşğala qədərki dövrdə həmin ərazilərdə istismar işləri aparılmayıb. İşğal dövründə aparılan istismar miqdarının müəyyənləşdirilməsi üçün işə ərazinin minalardan təmizlənməsi və yenidən geoloji təftiş işlərinin aparılması ehtiyac var. Ondan sonra üzlük daş xammalının istismar miqdarı və dəyər ziyan müəyyənləşdiriləcək. Ümumilikdə işə yatağın ehtiyatı üzlük daş və çinçil xammalı kimi bəyənilib".

Oxçuçayın erməni vandalları tərəfindən çirkləndirilməsindən danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisində keçərək Araz çayına tökülür. Bu çayın mənbəyində yerləşən Qacaran mis moliyadan, Qafan mis saflaşdırma kombinatının toksiki tullantıları, eyni zamanda, həmin şəhərlərin meşə-qırbaq tullantıları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normaldan dəfələrlə çox qeydə alınmasına gətirib çıxarıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxminən 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram mariyuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının aşkarlanması barədə məlumatlandırılıb.

...Bir vardı, biri yoxdu, cənnət məkanda Gülləbli adlı bir kənd vardı. Ağdamın suyu da, havası da gül qoxuyan bu yurtdan çox istedadlı çıxıb Azərbaycan adlı məmləkətin ədəbiyyat, mədəniyyət aləminə, ictimai həyatına atılmışdı... Hamısı da öz sahəsinin sevilmə, seçilmə adamlarından olmuşdu. Bu kəndin məşhur yetimlərdən biri də bir ömürdə iki tale yaşayan aktyor Ceyhun Mirzəyev idi...

1946-cı il aprelin 9-da dünyaya göz açan Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. "Qırmızı Döyüş Bayrağı" orduinin ilk daşıyıcısı olmuşdu. Həmin orden ilk olduğu üçün indiki də Rusiya Tarixi Muzeyində saxlanılır. Bizim kinocular isə bu ordeni "Qanun naminə" filmində tarixə salıblar. Gənc prokurorun yaxasında...

Ceyhun 3 yaşında olanda Cəmil Mirzəyev ürək çatışmazlığından dünyasını dəyişib. Atasızlıq bütün varlığı ilə ömür boyu içindən keçib, bu hiss onunla birgə yaşayıb. Gecələr yorğanını başına çəkib günün yorğunluğunu yuxudan əvvəl göz yaşları ilə çıxaran anasının hıçqırsını eşidib...

Özü də yorğanını başına çəkib ona qoşulan Ceyhun uşaqlığını yaşamadan böyüyür... Ana qayğısı çəkib, balaca çiyinlərini ailənin məsuliyyətini götürür. Atasızlığı unutmaq, anasına arxasız olmadığını göstərməyə çalışır. Yalnız təklidə öz ələmində atalı Ceyhunun həyatının ssenarisini yazır.

Pozur, dəyişir, hər gün daha bir xoşbəxt Ceyhun ssenarisini yazılır... Belə ssenari yazmaq bacarığını



# Vaksinlərin dünyada ədalətli bölüşdürülməsi vacib məsələdir

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciətində bir daha bu məsələnin aktuallığını diqqətə çəkdi

Azərbaycan hələ ötən əsrin ortalarından başlayaraq bir çox beynəlxalq təşkilatın üzvüdür. 1950-ci il-dən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artıb. Müasir, davamlı, yüksək keyfiyyətli səhiyyə sistemində sahib olmaq isə hər bir ölkə üçün prioritetdir.

Hazırda Azərbaycanda səhiyyə sisteminə əhəmiyyətli dəyişikliklər baş verir: icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardım gücləndirilir, təcili tibbi yardım xidmətləri yenilənir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşma təmin edilir.

Təəssüf ki, dünyada səhiyyə sisteminin bu qədər inkişaf etməsinə baxmayaraq, COVID-19 pandemiyası yayılmağa başladığı ikinci ildə də tüğyan edir. Azərbaycan isə COVID-19 pandemiyasına qarşı global səyləri səfərbər edən ilk ölkələrdən biridir. Dövlət başçısının təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, mayında Qoşulma Hərəkatının Zirvə toplantıları, dekabrında isə BMT Baş Assambleyasının dövlət və hökumət başçılarının səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadıq qalaraq, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə vəsaiti ayırıb, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımları göstərib.

2021-ci il aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsvetseriyanın Cenevrə şəhərində yerləşən mənzil qərargahında qurumun Baş direktoru Tedros Adhanom Gebreyesusun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub.

Dövlət başçısı videomüraciətində əsas diqqəti bir daha koronavirus pandemiyasından qorunmağa bağlı mübarizədə mühüm amil hesab edilən vaksiniyaya yönəldib. Bildirilib ki, builki Ümumdünya Sağlamlıq Günü "Daha ədalətli və daha sağlam dünyanın qurulması" mövzusunda həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir: "...Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədadsız paylanması bizi dərinəndən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək..."

Prezident onu da vurğulayıb ki, Azərbaycan peyvəndlərinin paylanmasında ədalətliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığını təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürüb, hansı ki bu il martın 23-də konsensus əsasında qəbul edilib: "...Azərbaycan həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pande-

miyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq". ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus peyvəndlərin bərabər şəkildə ölkələr arasında bölüşdürülməsi ilə bağlı dəyərli çıxışı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirir: "Mən Sizin peyvəndlərin bərabər-hüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığını təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram. Peyvəndlərin ədalətli şəkildə paylanması üçün tərəfimizdən daha çox işlərin görülməsi üçün biz fikrinizlə razıyıq..."

Son bir ildə, az qala, beynəlxalq problem kimi koronavirus "dillər əzbəri"ne çevrilib. Əlbəttə, bu global problem yalnız iqtisadiyyatı çökdürmür, insanları da məhv edir. Buna görə ondan danışmaq azdır, xilas olunmaq üçün mümkün nə varsa, istifadəsi unudulmamalıdır. Bəşəriyyətli fəlakətə sürüklənən, insanları fiziki, mənəvi cəhətdən sarsıdan, ölkələrin iqtisadiyyatını çökdürən bu "gözəgörünməz", hətta qanlı-qadalı müharibənin gətirdiyi ağı-acılar, ölüm-itimlər qəder də qorxuncdur.

Doğrudur, bir il bundan öncə ölkəmizdə hələ ciddi şəkildə ayaq açmağa, adı belə tibb elminə əməlli-başlı məlum olmayan bu yoluxucu xəstəliyin sonradan epidemiya, hətta, pandemiya çevrilmə təhlükəsi ortalıqda çıxandan Azərbaycan ona qarşı mübarizənin ön sıralarında gedən dövlətlərdən biri kimi tanındı. Qabaqlayıcı tədbirlər istər yoluxma, istərsə ölüm hallarının kəskin sürətdə artmasının qarşısını alan əsas vasitəyə çevrildi. Açıqı, ötenilki 44 günlük Vətən müharibəsində olduğu kimi, pandemiyanın da civolanasında dövlət-xalq birliyi özünü göstərdi.

Bütün bunlar COVID-19-a qarşı birgə mübarizənin dənəki mərhələsində qalıb. Artıq dünya koronavirusa qarşı mübarizənin vaksiniyaya prosedindən danışır. Azərbaycan da o dövlətlərdən biridir ki, hələ dünyanın bir çox ölkələrinə çatmayan vaksinlərin ən etibarlısını alaraq öz vətəndaşlarının sağlamlığını keşiyəndə dayanmağın sosial siyasətinin prioritetlərindən olduğunu təsdiqləyib.

Azərbaycan Prezidenti İlham Əliyev bu ciddi məsələni daim diqqət mərkəzində saxlamasını dəfələrlə çıxışlarında xüsusi qeyd edib. Dövlət başçısının son vaxtı yerli və xarici media mənsuqları üçün müsahibələrində videoformatda keçirdiyi mətbuat konfranslarında adıçəkilən məsələ diqqətdən kənarda qalmır. Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, pandemiyanın lap əvvəlindən Azərbaycanda vəziyyət nəzarətdə saxlanılır. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmiş tədbirlər kifayət qədər səmərəli olub... Pandemiyanın ilk aylarında ölkəmizdə 10-dan çox modul tipli yeni xəstəxana yaradılıb. Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik.

Bu ilin yanvar ayının 18-dən başlayaraq, ölkəmizdə Çində istehsal edilmiş "CoronaVac" peyvəndi ilə vaksiniyaya aparılır. Artıq birinci və ikinci dozaları qəbul edən insanlar ölkə əhalisinin xeyli hissəsini təşkil edir: "Azərbaycan həm də əvvəldən "COVAX" layihəsinə qoşulub. Bu layihə üzrə "AstraZeneca", "Pfizer" və "Moderna" peyvəndlərini də almaldır. Azərbaycana, hələlik, daxil olmasa da, "AstraZeneca" vaksininin

göndərilməsi barədə Rusiya ilə müvafiq sənədlər imzalanıb. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bunun, həmçinin "Sputnik" vaksininin distribüterləridir. Ölkəmizə bu vaksinin daxil olmamasının səbəblərindən biri "Sputnik"ın, hələlik Rusiyanın daxili ehtiyaclarını təmin etməsidir. Ona görə də xarici ölkələrə bu vaksin çox məhduddu miqdarda göndərilib..."

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəkləyib.

Azərbaycan Prezidentinin həmin sessiyada səsləndirdiyi təzislərdən biri vaxtın dünya ölkələri arasında ədalətli bölüşdürülməsi idi. Təəssüf, görünən odur ki, hətta müttəfiqlər arasında belə ciddi problemlər yaranır: kimin nə vaxtından istifadə etməsinə və kimə nəyi yarımcıq verməsinə hesablamğa başlayıblar. Ona görə vəziyyət bir daha göstərir ki, həmrəylik, bu bəlaya qarşı birgə mübarizə barədə verilən bəyanatlara baxmayaraq, türübdə dünya tamamilə əks vəziyyətə qarşılaşıb.

Dövlət başçısının həmin sessiyada ki çıxışının bəzi məqamlarına nəzər salaq: "...Bəzi ölkələr onlara lazım olan 3-4 dəfə çox vaksin alıblar. Məsələn, Kanada. Mən bu barədə deməmişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktiki isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlçatan deyil. Sizin açığa deməyiniz, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etməmiş, - bu gün biz də vaksiniyə qalardıq. Biz "AstraZeneca" vaksiniyi çoxdan almışdıq. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. "Sputnik" vaksiniyi də almamışıq. "COVAX" təşəbbüsü üzrə "Pfizer" və "Moderna" peyvəndlərini almamışdıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölmədirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalçı özlərinə götürəcək, necə dəyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arasında heç bir iş yoxdur. Bunlar artıq hamını bezdirir. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk".

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsi tərəfindən mobil mühafizə məntəqələrinin satın alınması üzrə keçirilmiş açıq tender prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının 26 fevral 2021-ci il tarixli protokoluna əsasən, 1-ci LOT üzrə "Kamiloğlu" MMC qalib elan edilmişdir.

Qalib təşkilatla 10 mart 2021-ci il tarixdə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsi tərəfindən it yemlərinin satın alınması üzrə keçirilmiş açıq tender prosedurunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının 26 fevral 2021-ci il tarixli protokoluna əsasən, 1-ci LOT üzrə "Metro Invest" MMC qalib elan edilmişdir.

Qalib təşkilatla 09 mart 2021-ci il tarixdə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

## "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının bütün beynəlxalq hava limanlarının uçuş-ənmə zolaqları, perronu üçün xüsusi yol boyasının və hələldicinin satın alınması məqsədilə 1 LOT-dan ibarət açıq tender elan edir

LOT 1 - Azərbaycan Respublikasının bütün beynəlxalq hava limanlarının uçuş-ənmə zolaqları, perronu üçün xüsusi yol boyasının və hələldicinin satın alınması.

Tender iştirakçlarına təklif edilir ki, <https://www.eten-der.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı və Əsas şərtlər toplusunu əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilməsinə hesabba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**İştirak haqqı: LOT 1: 100 AZN**  
**Tenderdə iştirak haqqının ödənilməsi üçün satılacaq təşkilatın bank rekvizitləri:**  
**Hesab: AZ88AZAL38050000001000002000**  
**VÖEN: 9900000831**  
**Bank: "PREMIUM BANK"ASC-nin 2 sayılı filialı**  
**Bankın VÖEN-i :9900006241**  
**Kod: 508267**  
**M/H: AZ70NABZ01350100000000020944**  
**S.W.I.F.T: AZAL AZ 22**  
**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Tender komissiyası

## "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Azərbaycan Hava Yolları" QSC üçün elektrik mallarının satın alınması məqsədilə 1 LOT-dan ibarət açıq tender elan edir

LOT 1 - "Azərbaycan Hava Yolları" QSC üçün elektrik mallarının satın alınması.

Tender iştirakçlarına təklif edilir ki, <https://www.eten-der.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı və Əsas şərtlər toplusunu əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilməsinə hesabba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**İştirak haqqı: LOT 1: 100 AZN**  
**Tenderdə iştirak haqqının ödənilməsi üçün satılacaq təşkilatın bank rekvizitləri:**  
**Hesab: AZ88AZAL38050000001000002000**  
**VÖEN: 9900000831**  
**Bank: "PREMIUM BANK"ASC-nin 2 sayılı filialı**  
**Bankın VÖEN-i :9900006241**  
**Kod: 508267**  
**M/H: AZ70NABZ01350100000000020944**  
**S.W.I.F.T: AZAL AZ 22**  
**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (təklif zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Tender komissiyası

## B İ L D İ R İ Ş

"Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən sənaye zonalarının fəaliyyətinin təşkili ilə bağlı tərtibat işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının 05 aprel 2021-ci il tarixli qərarına əsasən, "Macis Group" MMC qalib elan edilmişdir. Həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

## Qəzetin daim yenilənən rəsmi internet ünvanı: [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

## "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Azərbaycan Hava Yolları" QSC-nin əməkdaşlarının müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik iş/işdən daşınması xidmətlərinin satın alınması məqsədilə 1 LOT-dan ibarət açıq tender elan edir

LOT 1 - "Azərbaycan Hava Yolları" QSC-nin əməkdaşlarının müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik iş/işdən daşınması xidmətlərinin satın alınması.

Tender iştirakçlarına təklif edilir ki, <https://www.eten-der.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı və Əsas şərtlər toplusunu əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilməsinə hesabba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**İştirak haqqı: Lot 1: 100 AZN**  
**Tenderdə iştirak haqqının ödənilməsi üçün satılacaq təşkilatın bank rekvizitləri:**  
**Hesab: AZ88AZAL38050000001000002000**  
**VÖEN: 9900000831**  
**Bank: "PREMIUM BANK"ASC-nin 2 sayılı filialı**  
**Bankın VÖEN-i :9900006241**  
**Kod: 508267**  
**M/H: AZ70NABZ01350100000000020944**  
**S.W.I.F.T: AZAL AZ 22**  
**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Tender komissiyası

**QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.**



## “Azərsu” ASC Ceyranbatan su anbarının suyunun emal olunması üçün membran texnologiyalı Ultrasüzgəclı Sutəmizləyici Qurğular Kompleksinin ultrasüzgəc membranlarının satın alınması məqsədilə açıq tender elan edir

Təkrar

Məlgöndərlərə (Podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- texniki tələb;
- ödəniş şərti;
- çatdırılma şərti;
- tenderin tələblərinə uyğun aşağı qiymət.

Məlgöndərlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67 ünvanında “Azərsu” ASC-nin Satınalmaların təşkil şöbəsinə əldə edə bilərlər. Əlaqələndirici şəxs: Hikmət Qasimov, telefon +994124314767 (2249)

Tenderdə iştirak haqqı 850 AZN və ya bu ekvivalentdə Avro və USD.

Təşkilat: “Azərsu” ASC

VÖEN: 9900001751

Bank: “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod: 200112

VÖEN: 9900003611

M/h: AZ37NABZ 01350100000000001944

S.W. İ. F. T. BİK - AİBAZ2X

H/h: AZ65AİIB33070019441100216111 AZN

H/h: AZ55AİIB33170018401100216111 USD

H/h: AZ35AİIB33170019781100216111 Avro

iştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndərlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqı ödənişini təsdiq edən sənəd;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- məlgöndərlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- məlgöndərlərin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- məlgöndərlərin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 3 nüsxədə (1 nüsxə əslı və 2 nüsxə surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 05 may 2021-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 18 may 2021-ci il saat 17:00-a qədər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların təşkil şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 19 may 2021-ci il saat 17:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC açıq tender elan edir

Təkrar

LOT - 1: Bakı şəhəri ərazisində dövlət mənşli fonduna aid binaların təmirinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsbəqə üçün təkliflərini təqdim edə bilərlər (əlaqələndirici şəxs: Əhməd Məmmədov, 496-52-05).

LOT 1 - 1000,00 manat

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h: AZ22İBAZ38030019446253269215

VÖEN: 1702563281

Kod: 805625

VÖEN: 9900001881

M/h: AZ03NABZ01350100000000002944

SWIFT: İBAZAZ2X

iştirak haqqı heç bir halda qeri qaytarılmır.

iştirakçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətlərin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqlı formada);
- müəssisənin rəhbərinin məhkumluq haqqında arayışı (notarial təsdiqlı);
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat;
- tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçıların tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 03 may 2021-ci il saat 11:00-a və tender təklifi ilə bank təminatı sənədlərini möhürlənmiş zərflərdə Nəcəfzadə Rəfiyev, 17 ünvanına 10 may 2021-ci il saat 18:00-a qədər təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 may 2021-ci il saat 11:00-da Nəcəfzadə Rəfiyev, 17 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurlarında iştirak edə bilərlər.

Tender komissiyası

## Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidməti DİN-in inzibati binası üçün qazanxana qurğularının alınması və quraşdırılmasının satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir. Tələb olunan sənədlər:

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (01.02.2021-ci il tarixdən sonra alınmaqla zəruridir);
- rekvizitləri;
- qeydiyyatdan keçdiyi ölkə;
- nizamnamə(notarial qaydada təsdiqlənmişdir);
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış (01.02.2021-ci il tarixdən sonra alınmaqla zəruridir);
- maliyyə vəziyyəti haqqında bank arayışı(01.02.2021-ci il tarixdən sonra alınmaqla zəruridir);
- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- qiymətlər vergi və digər dövlət rüsumları göstərməklə qeyd edilməlidir.

Malların alınması və quraşdırılması 2021-ci ilin sonuna qədər nəzərdə tutulur.

İddiaçılar tenderdə iştirak etmək üçün 50 manat iştirak haqqını etender.gov.az Portalında “ASAN ödəniş” sistemində keçid etməklə ödənilməlidirlər.

**Bank rekvizitləri**  
Dövlət Xəzinədarlıq Aqentliyi  
Kod: 210005  
VÖEN: 1401555071  
M/h: AZ41NABZ01360100000000003944  
SWIFT BİK - CTREAZ22  
H/h: AZ67CTRE0000000000002078401  
VÖEN: 1700425571  
BTK 142330 fond-7  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün şərtlər toplusu, tələb olunan malların siyahısı, keyfiyyət meyarları, çatdırılma şərtləri və müddəti, tələb olunan arayışlar və digər zəruri sənədlər barədə məlumat qanunvericiliyə uyğun olaraq etender.gov.az qaydada Portalda dərc ediləcəkdir.

İddiaçılar tenderdə tələb olunan sənədləri 6 may 2021-ci il saat 11:00-dək Portal vasitəsilə təqdim etməlidirlər. Tenderin qiymət təklifi 14 may 2021-ci il saat 11:00-dək Portal vasitəsilə təqdim edilməlidir. Təklif zərfləri 20 may 2021-ci il saat 11:00-da portal vasitəsilə açılacaqdır.

Əlavə suallar üçün əlaqələndirici şəxs: Mustafayev Rza, telefon 012-590-98-83.

**QEYD: tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.**

Tender komissiyası

## «AZƏRBAYCAN» qəzetinin reklam xidməti

# OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzetinə 2021-ci il üçün  
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.  
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

“Azərmətbuatçıyı” ASC (012) 440-46-94, (012) 441-19-91

“Azərpoçt” ASC (012) 598-49-55, (051) 225-02-13

“Qaya” firması (012) 566-77-80, (050) 214-40-53

“Kaspi” MMC (012) 432-39-55, (012) 510-82-24

“Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01

“Səma-M” MMC (012) 594-09-59

“Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22

“Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00

“City press” MMC (055) 819-09-26

1 illik  
124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq  
62,40 (altmış iki manat qırq qəpik) manat

3 aylıq  
31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!  
Abunə ilə bağlı hər hansı bir problemlə  
üzlənənsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli  
telefonla zəng vura bilərsiniz.

## ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

## B İ L D İ R İ Ş

Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 06.04.2021-ci il tarixdə elan olunmuş Yumşaq inventarın satın alınması müsabiqəsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 11.1 bəndinə əsasən ləvğ edilmişdir.

Tender komissiyası

## “Bakı Metropoliteni” QSC struktur və bölmələrində kadrların peşə səviyyəsinin artırılması məqsədilə müxtəlif peşələr üzrə təlim kurslarının təşkilinin satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir: “Bakı Metropoliteni” QSC-nin struktur və bölmələrində kadrların peşə səviyyəsinin artırılması məqsədilə müxtəlif peşələr üzrə təlim kurslarının təşkilinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında etirafı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açılacaq tender bölməsində əldə edə bilərlər. Əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: 490-01-01.  
İştirak haqqı - 50 manat

iştirak haqqı heç bir halda geri qaytarılmır.  
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

## B İ L D İ R İ Ş

İmişli Suvarma Sistemləri idarəsi tərəfindən Boztəpə kanalında (PK00+00) 3 qapılı baş qurğunun təmiri və Küng arx-1 LRN 80 nov kanalının (PK00+00-PK12+00) üzərindəki qurğularla birlikdə təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması məqsədilə 05 mart 2021-ci il tarixdə elan olunmuş açıq tender yetərsay olmadığından baş tutmamış və Dövlət satınalmaları haqqında qanunun 11.1-ci maddəsinə əsasən ləvğ edilmişdir.

Tender komissiyası

## ALLAH RƏHMƏT ELƏSİN!

Bəxtiyar Sadiqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmayılov Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Aparat rəhbərinin müavini Şahin Rüstəmovaya əzizi

**SVETLANA XANIMIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin deputatı Ağalar Vəliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “2 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Rəşadət Eyvazova qızı

**LAMIYƏ XANIMIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kollektivi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərova oğlu

**FƏRİDİN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Ənver Seyidov Xuraman Bədirzadəyə həyat yoldaşı, Əməkdar inşaatçı xadimi, tanınmış rejissor

**MƏHƏRRƏM BƏDİRZADƏNİN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Aydın Əliyev Çingiz Məmmədov və ailəsinə əzizləri

**SƏXAVƏT XƏLƏFƏOVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və universitetin kollektivi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərova oğlu

**FƏRİD ƏLƏKBƏROVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov və professor-müəllim heyəti Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Həmət İsaaxanlıya həyat yoldaşı

**NAILƏ İSAYEVANIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

### Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əyləmələrə cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5107  
Sifariş 618  
Qiyməti 40 qəpik

### BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



### Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail: secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

### Telefonlar

Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30,  
539-72-39,  
Məsul katib - 539-43-23,  
Məsul katib müavini - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,  
Humanaitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoillüstrasiya şöbəsi - 538-84-73,  
Kompüter mərkəzi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33